


## 2019-cu ildə Azərbaycan Respublikasında sosial sektorun inkişafı barədə


2019-cu ildə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 7.4 faiz artaraq 57035.0 milyon manata çatmışdır. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 5758.6 manat təşkil etmişdir.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 52500.0 milyon manatlıq (onun hər nəfərə düşən həcmi 5300.7 manat) və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 7.1 faiz çox vəsait qalmışdır.



## **Əmək haqqı**

2019-cu ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 15.4 faiz artaraq 623.1 manat təşkil etmişdir. Əmək haqqı neft-qaz sektorunda 3059.7 manat, qeyri neft-qaz sektorunda 568.0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 516.5 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 759.7 manat olmuşdur.



## **Demografik vəziyyət**

2019-cu il dekabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı ilin əvvəlindən 78737 nəfər artaraq 1060194 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 116 nəfər olmuş, əhalinin ümumi sayının 52.8 faizini şəhər, 47.2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

2019-cu ilin yanvar-noyabr aylarında ölkə üzrə 129183 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14.2 təşkil etmişdir.

## **Məşğulluq və işsizlik**

2020-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5190.1 min nəfər olmuş, onlardan 4938.5 min nəfərini məşğul əhali təşkil etmişdir.

2019-cu il dekabrın 1-i vəziyyətinə muzzla işləyənlərin sayı 1644.3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914.9 min nəfər, qeyri-dövlət sektorunda isə 729.4 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 35.1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1609.2 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzzla çalışan işçilərin 24.2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.6 faizi tikintidə, 7.5 faizi emal sənayesində, 3.3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2.1 faizi mədənçıxarma sənayesində, 1.8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1.9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.